



ASİF ATƏŞLİ

NECƏ UNUDUM?

Müqəddəs sayıram hər qarışını,
Yaşayıb yaradır mənimlə qoşa.
Dağlara söykənib neçə illərdi,
Cavanlıq ömrümü vurmuşam başa.

Baharda dərmisəm lalə, yasəmən,
Bənövşə, qərənfil, dağ çıçəyini.
Bu dağlar qoynunda tapıb seçmişəm,
Ellər gözəlinin ən göyçeyini.

Kəkliklər qayada qaqqıldaşanda,
Oyanıb onlara qulaq asmışam.
Sevgilim yuxudan durmasın deyə,
Bəzən də quşları daşa basmışam.

De, necə unudum dağı, dərəni?
Bu yerlər ömrümün xəritəsidir.
Bağrıqan bülbü'lün vurduğu cəh-cəh,
Könlümə həkk olan yarın səsidi.

Gözümün önündə bir yaşıl çəmən,
Bu yerdə əbədi könül quşum var.
Mən getsəm, hər tərəf bürünər qəmə,
Ağlayar dağlardan axan bulaqlar.

Tərk edə bilmərəm doğma elləri,
Vətən torpağını cənnət sanmışam.
Sevindim güləndə gül-çiçəkləri,
Bu dağlar yananda mən də yanmışam.

"Dağlar oğlu" deyir görənlər mənə,
Zirvələr başında yuva salmışam.
Hər daşı, qayanı sıpər eyləyib,
Nə qədər düşməndən qisas almışam.

TƏBRİZİM

Gör neçə payızdı, gör neçə yazdı,
Gözləyib yolumu ana Təbrizim.
Ayağım dəydikcə hər qarışına,
Elə bil, gəlirdi cana Təbrizim.

Dağların başını örtmüştü duman,
Həsrətdən qovrulub yandım bir zaman.
Baxanda hər kəsi qoyurdu heyran,
Boyanmışdı qızıl qana Təbrizim.

Atdı kədərini, sildi qəmini,
Unutdu bir anlıq dərdi-sərini.
Görəndə qoynunda igidlərini,
Coşdu, fərəhləndi sona Təbrizim.

Şimalı-cənublu gülürdü hamı,
Şadlıqdan alışdı qəlbimin şamı.
Gülabla dolmuşdu hər kəsin camı,
Girmişdi qırmızı dona Təbrizim.

Qalxaraq savaşa arzuma çatdım,
Köləlik zəncirin qolumdan atdım.
Nəhayət, qovuşub qoynunda yatdım,
Bir də yol vermərəm yana Təbrizim.

Gör kimlə durmuşam ciyin-ciyinə,
Qurbanlar kəsilsə indi bu günə,
Çoxları istəyir bir quşa dönə,
Asif tək sinənə qona, Təbrizim.

QƏLBİM GƏNCƏ TORPAĞINDA

Üç günlüyü qonaq oldum,
Şeir, sənət ocağına.
Körpə kimi qısilmişdim,
Nizaminin qucağına.

Gələnləri məftun etdi,
Göygölümün mənzərəsi.
Baxanları heyran qoydu,
Nizaminin məqbərəsi.

Qədim Gəncə torpağında,
Ötüb keçdi neçə günlər.
Deyiləndən çox-çox artıq,
İnsanları qonaqpərvər.

Güldü üzümə lalələr,
Baharın oğlan çağında.
Amma əsil lalələri,
Gördüm "Qızlar bulağı"nda.

Günəş qürub edən zaman.
Gərək ordan gedəydim mən.
Heç ayrılmak istəmirdim,
Nizaminin türbəsindən.

Elə bil ki, həmin gündən,
Ürəyimdən cuşa gəlir.
Ya az olsun, ya da ki çox,
Nə yazıram, xoşa gəlir.

Bu sahədə ömrüm boyu,
Nizamiyə borcluyam mən.
Hər sözümə, hər misrama,
Odur boyra, ilham verən.

MƏHƏBBƏT SELİNDƏ

Elə bil ki, rast gəlmişdim,
Dünyanın solmaz gülünə.
Sevdim, sevdii, razi oldu,
Sarıldım incə belinə.

Dərdim bu təzə çiçəyi,
Qönçələrin ən göyçəyin,
Görcək o qara birçəyi,
Vuruldum ipək telinə.

Şirin-şirin danışardı,
İşimə də qarışardı.
Nə desəydim, barişardı,
Qurbanam şirin dilinə.

Bir gözəldi, üzü gülür.
Dodağından bal süzülür.
Yanağına xal düzülüb,
Bənzəyir təzə gəlinə.

Ürəyimdə daim qalib,
Məni dağa-daşa salıb.
Dözümü əldən alıb,
Atıb məhəbbət selinə.

Var şöhrəti, adı-sanı,
Təmiz isməti, vicdanı.
Dolan Azəribaycanı,
Asif, gəl bunun elinə.

AY-ULDUZUM MƏNİM

Dünya məni çox incitdi,
Qaşı kaman, yayım mənim.
Atam-anam əldən getdi,
Tək sən oldun payım mənim.

Elə ki, yalqız qalıram,
Səni yadıma salıram.
Xüeyli təsəlli alıram,
Sakit axan çayım mənim.

Bu nə kələkdi qurursan?
Gözüm öündə durursan.
Hərdən ox ilə vurursan,
Ay kamanım, yayım mənim.

Coxlarından çoxdu səsin,
Ürəyimi yaxdı səsin.
Nə zamandan yoxdu səsin,
Ay harayım-hayım mənim.

Qurbət elə yovuşdurdu,
Hər xətadan sovuşdurdu.
Tale bizi qovuşdurdu,
Əbədilik soyum mənim.

Tanımırıam səndən gözəl,
Ayrılıq qəlbimi üzər.
Asif sənsiz necə dözer,
Ay ulduzum, ayım mənim.

BİLƏ - BİLƏ

Bu gün səni orda görüb,
Qalxmışam dağın yalına.
Düşünəndə keçmişləri,
Gülüm, yanıram halına.

Yaşayırsan gülə-gülə,
Ömrün gedir gilə-gilə.

Sən bunları bilə-bilə,
Aldanma dünya malına.

Vardır təmiz adın-sanın,
Pak xisləti ol dünyənin.
Qiymətini ver qananın,
And içsin hər kəs canına.

Gəl ömrünü vermə bada,
Pislik etmə doğma-yada,
Çalış ki, sən bu dünyada,
Ləkə gətirmə adına.

Hər bir kəsin mənliyi var,
Hər pis günün şənliyi var,
Dostla dostun tənliyi var,
Bələd ol dostun zatına.

ZORBULAQ

Yerdən qaynayıır, daşır,
Axıb dərələr aşır,
Görəndə hamı çasıır,
Zorbulağın suyunu.

Dadmayıb keçmək olmur,
Buzludu, içmək olmur.
Aynadan seçmək olmur,
Zorbulağın suyunu.

İtər çəkdiyin cəfa,
Burda sürəndə səfa.
İçənlər tapar şəfa,
Zorbulağın suyunu.

ÖZÜMDƏSƏN

Leyli kimi bu torpağın,
Səhrasında, düzündəsən.
Onu bil ki, hara getsən,
Bir cüt qara gözümüzəsən.

Soruşmuşam öz qəlbimdən,
Ötən gənclik illərimdən,
Ayrıldığım həmin gündən,
Dilimdəsən, sözümdəsən.

Hər kim olsun, alsan xəbər,
Asif, bilir bütün ellər.
O vaxtdan bu günə qədər,
Varlığımızda, özümdəsən.